



**Dilqəm  
ƏHMƏD**

(əvvəli ötən sayımızda)

*M.Rəsulzadə "Yeni Kafkasya" jurnalının 1923-cü ildə çap olunan ikinci sayındaki "Azərbaycanda Latin əlifbası" adlı məqaləsində mühabir azərbaycanlıların buna qarşı çıxmاسının əsl səbəbinin bu şəkildə qeyd edib: "Azərbaycan Latin həfləri ilə yazıl-oxumağa başlayarsa, İstanbulda çıxan kitabları oxumaqdan məhrum qalar, eləcə də Bakida intişar edəcək əsərləri Anadoluda oxuya bilməz".*

Rəsulzadəyə görə, Latin hərfi-nə keçməklə ruslar Azərbaycanla Türkiye arasında mədəni rəbətni kəsmək istiyiblər. Bu əlaqənin qırılması Çar Rusiyasının fəqli şəkildə (Türkiyədən və İrandan müəllimlərin gelişinə qadağın qoyulması, türk dilinin məktəblərdə yasaqlanması və s.) həyata keçirdiyini yazarı Rəsulzadə fikrini bu şəkildə izah edib: "Əgər bu sistemi ilə bərabər o (Çar Rusiyası - D.Ə) cəbrən Latin həflərini də tətbiq etdiyse, bugünkü milliyətpərvərlikdən və milli kültürden bir əsər belə qalmazdı. Qüvvətli Rusiya təzyiq və təmsilinə qarşı dayanan qüvvət Türkiyə ilə münasibət-də bulunan yerli mətbuat idı".

Rəsulzadə bu məsələdə oldukça haqlı idi. Çar Rusiyası dövründə İstanbulda yaşanan hadisələri, oradakı fikir və siyasi mücadilələri Qafqaz Azərbaycanında məhz mətbuat vasitəsilə xəbər tuturdular. Təkcə Osmanlı ilə deyil, Krim, Türküstan, Misir və s. bölgələrlə də əlaqələr bu əlifba üzərinən qurulurdu. İstanbulda çıxan mətbuat Bakida abunə olundu, eləcə də Bakida çıxan qəzetlər Osmanlı paytaxtına göndərilirdi. Əgər Çar dövründə Azərbaycanda Latin əlifbası qəbul olunsaydı, bu mədəni əlaqələrdə qopuqluq olacaqdı. Rəsulzadə 1922-ci ildə Azərbaycanın Latin əlifbasına keçməsini də məhz bu səbəbdən qəbul edə bilmirdi. Çünkü təkcə Azərbaycanın Latin əlifbasına keçməsi onu Türkiyə və türk-müsəlman dünyasından ayıracıqdı. Buna görə də Rəsulzadə həmin məqaləsində yazdı: "İşgal hökuməti Azərbaycanın əsgəri, siyasi, iqtisadi istiqalalını imha eylədiyi kimi, Latin həflərinin tətbiqi ile mədəni istiqalalını da imha edir. İştə bu siu-qəsdi duyan Azərbaycan gəncliyi bütün qeyrəti ilə Latin həflərinin feilən tətbiqinə mane olur".

Rəsulzadə Türkiyədə bu məqaləni yazdığını zaman yeni qurulan Türkiye Cumhuriyyətində Latin qrafikasına qarşı çıxanlar çoxluq təşkil edirdi. 1923-cü ildə toplanan İzmir İqtisadi Kongresində Nazmi bəy Latin əlifbası ilə bağlı təklif irəli sürsə də, Kazım Karabekir paşa buna açıq şəkildə qarşı çıxmışdı. Karabekir "Hakimiyyəti-Milliyə" qəzetində yazdığını məqaləsində 350 milyonluq müsəlman dünyasının bu həflərdən istifadə etdiyini bildirib: "Bu fikrin müdhiş bir fəlakət olduğunu Arnavut qövmü də çox gec olsa da anladı. Təəssüfə ərz edirəm ki, azərbaycanlı qardaşlarımız da bu fəlakətə bu gün düçər oldu".

Göründüyü kimi, Rəsulzadəyə görə Latin qrafikası ilə əsər tapa bilməyen gənc məcburi şəkildə rusca öyrənib daha geniş şəkildə

düçər oldu". Göründüyü kimi Karabekir paşa Azərbaycanın Latin əlifbasına keçməsini felaket olaraq qeyd edib. Rəsulzadə də bu kimi fikirləri birbaşa oxuduğu üçün Türkiyənin Latin əlifbasına qısa zamanda keçəcəyini zənn etməyib. Digər tərefdən məhacir mətbuat da əreb əlifbasında çıxdığı üçün yeni yetişən gənclik gizli şəkildə Sovet Azərbaycanına daxil edilən bu metbu orqanları oxuya bilməyəcəkdi. Həm də Latin qrafikası ilə çıxan kitablar bolşevik ideologiyasına xidmet edəcəkdi. Buna görə də Rəsulzadə "Yeni Kafkasya" jurnalının 1926-ci ildə çıxan 5-6-ci qoşasayında dərc olunmuş "Türk hərsi təhlükədə" adlı məqaləsində yazdı: "Azərbaycan Rus kültürü ilə Türk kültüründən məcadiləsinə sehnədir. Bu

bolşevik təbliğatına məruz qala-cadı.

Türkiyənin Latin əlifbasını qəbul ve Rəsulzadənin mövqeyi

Rəsulzadənin bu məqaləsini yazmasından cəmi iki il sonra Türkiyə Cumhuriyyəti latin qrafikali Türk əlifbasını qəbul etdi. Mustafa Kamal Atatürk bu radikal isləhati etirazlara rəğmen həyata keçdi və qısa zamanda yaradılan Dil heyəti və Millət Məktəbləri vasitəsilə yeni əlifba xalqa kütləvi şəkildə öyrədilməyə başladı. Bu işin liderlərindən biri də "Baş müəllim" ləqəbini alan Mustafa Kamalın özü idi.

Türkiyənin bu addımı Sovet Azərbaycanında Rəsulzadəyə qarşı ittihamlara səbəb oldu. Keçmiş parlament üzvü, bolşevizminqızığın tərəfdarlarından Əliheydər Qarayev "Kommunist" qəzətində yazdığı "1 Yanvar-Böyük Inqilab bayramıdır" adlı yazısında Rəsulzadəyə görə Latin hərfi-nə keçməklə ruslar Azərbaycanla Türkiye arasında mədəni rəbətni kəsmək istiyiblər. Bu əlaqənin qırılması Çar Rusiyasının fəqli şəkildə (Türkiyədən və İrandan müəllimlərin gelişinə qadağın qoyulması, türk dilinin məktəblərdə yasaqlanması və s.) həyata keçirdiyini yazarı Rəsulzadə fikrini bu şəkildə izah edib: "Əgər bu sistemi ilə bərabər o (Çar Rusiyası - D.Ə) cəbrən Latin həflərini də tətbiq etdiyse, bugünkü milliyətpərvərlikdən və milli kültürden bir əsər belə qalmazdı. Qüvvətli Rusiya təzyiq və təmsilinə qarşı dayanan qüvvət Türkiyə ilə münasibət-də bulunan yerli mətbuat idı".

Rəsulzadəyə görə, Latin hərfi-nə keçməklə ruslar Azərbaycanla Türkiye arasında mədəni rəbətni kəsmək istiyiblər. Bu əlaqənin qırılması Çar Rusiyasının fəqli şəkildə (Türkiyədən və İrandan müəllimlərin gelişinə qadağın qoyulması, türk dilinin məktəblərdə yasaqlanması və s.) həyata keçirdiyini yazarı Rəsulzadə fikrini bu şəkildə izah edib: "Əgər bu sistemi ilə bərabər o (Çar Rusiyası - D.Ə) cəbrən Latin həflərini də tətbiq etdiyse, bugünkü milliyətpərvərlikdən və milli kültürden bir əsər belə qalmazdı. Qüvvətli Rusiya təzyiq və təmsilinə qarşı dayanan qüvvət Türkiyə ilə münasibət-də bulunan yerli mətbuat idı".

Rəsulzadəyə görə, Latin hərfi-nə keçməklə ruslar Azərbaycanla Türkiye arasında mədəni rəbətni kəsmək istiyiblər. Bu əlaqənin qırılması Çar Rusiyasının fəqli şəkildə (Türkiyədən və İrandan müəllimlərin gelişinə qadağın qoyulması, türk dilinin məktəblərdə yasaqlanması və s.) həyata keçirdiyini yazarı Rəsulzadə fikrini bu şəkildə izah edib: "Əgər bu sistemi ilə bərabər o (Çar Rusiyası - D.Ə) cəbrən Latin həflərini də tətbiq etdiyse, bugünkü milliyətpərvərlikdən və milli kültürden bir əsər belə qalmazdı. Qüvvətli Rusiya təzyiq və təmsilinə qarşı dayanan qüvvət Türkiyə ilə münasibət-də bulunan yerli mətbuat idı".

Rəsulzadəyə görə, Latin hərfi-nə keçməklə ruslar Azərbaycanla Türkiye arasında mədəni rəbətni kəsmək istiyiblər. Bu əlaqənin qırılması Çar Rusiyasının fəqli şəkildə (Türkiyədən və İrandan müəllimlərin gelişinə qadağın qoyulması, türk dilinin məktəblərdə yasaqlanması və s.) həyata keçirdiyini yazarı Rəsulzadə fikrini bu şəkildə izah edib: "Əgər bu sistemi ilə bərabər o (Çar Rusiyası - D.Ə) cəbrən Latin həflərini də tətbiq etdiyse, bugünkü milliyətpərvərlikdən və milli kültürden bir əsər belə qalmazdı. Qüvvətli Rusiya təzyiq və təmsilinə qarşı dayanan qüvvət Türkiyə ilə münasibət-də bulunan yerli mətbuat idı".

Rəsulzadəyə görə, Latin hərfi-nə keçməklə ruslar Azərbaycanla Türkiye arasında mədəni rəbətni kəsmək istiyiblər. Bu əlaqənin qırılması Çar Rusiyasının fəqli şəkildə (Türkiyədən və İrandan müəllimlərin gelişinə qadağın qoyulması, türk dilinin məktəblərdə yasaqlanması və s.) həyata keçirdiyini yazarı Rəsulzadə fikrini bu şəkildə izah edib: "Əgər bu sistemi ilə bərabər o (Çar Rusiyası - D.Ə) cəbrən Latin həflərini də tətbiq etdiyse, bugünkü milliyətpərvərlikdən və milli kültürden bir əsər belə qalmazdı. Qüvvətli Rusiya təzyiq və təmsilinə qarşı dayanan qüvvət Türkiyə ilə münasibət-də bulunan yerli mətbuat idı".

Rəsulzadəyə görə, Latin hərfi-nə keçməklə ruslar Azərbaycanla Türkiye arasında mədəni rəbətni kəsmək istiyiblər. Bu əlaqənin qırılması Çar Rusiyasının fəqli şəkildə (Türkiyədən və İrandan müəllimlərin gelişinə qadağın qoyulması, türk dilinin məktəblərdə yasaqlanması və s.) həyata keçirdiyini yazarı Rəsulzadə fikrini bu şəkildə izah edib: "Əgər bu sistemi ilə bərabər o (Çar Rusiyası - D.Ə) cəbrən Latin həflərini də tətbiq etdiyse, bugünkü milliyətpərvərlikdən və milli kültürden bir əsər belə qalmazdı. Qüvvətli Rusiya təzyiq və təmsilinə qarşı dayanan qüvvət Türkiyə ilə münasibət-də bulunan yerli mətbuat idı".

Rəsulzadəyə görə, Latin hərfi-nə keçməklə ruslar Azərbaycanla Türkiye arasında mədəni rəbətni kəsmək istiyiblər. Bu əlaqənin qırılması Çar Rusiyasının fəqli şəkildə (Türkiyədən və İrandan müəllimlərin gelişinə qadağın qoyulması, türk dilinin məktəblərdə yasaqlanması və s.) həyata keçirdiyini yazarı Rəsulzadə fikrini bu şəkildə izah edib: "Əgər bu sistemi ilə bərabər o (Çar Rusiyası - D.Ə) cəbrən Latin həflərini də tətbiq etdiyse, bugünkü milliyətpərvərlikdən və milli kültürden bir əsər belə qalmazdı. Qüvvətli Rusiya təzyiq və təmsilinə qarşı dayanan qüvvət Türkiyə ilə münasibət-də bulunan yerli mətbuat idı".

Rəsulzadəyə görə, Latin hərfi-nə keçməklə ruslar Azərbaycanla Türkiye arasında mədəni rəbətni kəsmək istiyiblər. Bu əlaqənin qırılması Çar Rusiyasının fəqli şəkildə (Türkiyədən və İrandan müəllimlərin gelişinə qadağın qoyulması, türk dilinin məktəblərdə yasaqlanması və s.) həyata keçirdiyini yazarı Rəsulzadə fikrini bu şəkildə izah edib: "Əgər bu sistemi ilə bərabər o (Çar Rusiyası - D.Ə) cəbrən Latin həflərini də tətbiq etdiyse, bugünkü milliyətpərvərlikdən və milli kültürden bir əsər belə qalmazdı. Qüvvətli Rusiya təzyiq və təmsilinə qarşı dayanan qüvvət Türkiyə ilə münasibət-də bulunan yerli mətbuat idı".

Rəsulzadəyə görə, Latin hərfi-nə keçməklə ruslar Azərbaycanla Türkiye arasında mədəni rəbətni kəsmək istiyiblər. Bu əlaqənin qırılması Çar Rusiyasının fəqli şəkildə (Türkiyədən və İrandan müəllimlərin gelişinə qadağın qoyulması, türk dilinin məktəblərdə yasaqlanması və s.) həyata keçirdiyini yazarı Rəsulzadə fikrini bu şəkildə izah edib: "Əgər bu sistemi ilə bərabər o (Çar Rusiyası - D.Ə) cəbrən Latin həflərini də tətbiq etdiyse, bugünkü milliyətpərvərlikdən və milli kültürden bir əsər belə qalmazdı. Qüvvətli Rusiya təzyiq və təmsilinə qarşı dayanan qüvvət Türkiyə ilə münasibət-də bulunan yerli mətbuat idı".

Rəsulzadəyə görə, Latin hərfi-nə keçməklə ruslar Azərbaycanla Türkiye arasında mədəni rəbətni kəsmək istiyiblər. Bu əlaqənin qırılması Çar Rusiyasının fəqli şəkildə (Türkiyədən və İrandan müəllimlərin gelişinə qadağın qoyulması, türk dilinin məktəblərdə yasaqlanması və s.) həyata keçirdiyini yazarı Rəsulzadə fikrini bu şəkildə izah edib: "Əgər bu sistemi ilə bərabər o (Çar Rusiyası - D.Ə) cəbrən Latin həflərini də tətbiq etdiyse, bugünkü milliyətpərvərlikdən və milli kültürden bir əsər belə qalmazdı. Qüvvətli Rusiya təzyiq və təmsilinə qarşı dayanan qüvvət Türkiyə ilə münasibət-də bulunan yerli mətbuat idı".

Rəsulzadəyə görə, Latin hərfi-nə keçməklə ruslar Azərbaycanla Türkiye arasında mədəni rəbətni kəsmək istiyiblər. Bu əlaqənin qırılması Çar Rusiyasının fəqli şəkildə (Türkiyədən və İrandan müəllimlərin gelişinə qadağın qoyulması, türk dilinin məktəblərdə yasaqlanması və s.) həyata keçirdiyini yazarı Rəsulzadə fikrini bu şəkildə izah edib: "Əgər bu sistemi ilə bərabər o (Çar Rusiyası - D.Ə) cəbrən Latin həflərini də tətbiq etdiyse, bugünkü milliyətpərvərlikdən və milli kültürden bir əsər belə qalmazdı. Qüvvətli Rusiya təzyiq və təmsilinə qarşı dayanan qüvvət Türkiyə ilə münasibət-də bulunan yerli mətbuat idı".

Rəsulzadəyə görə, Latin hərfi-nə keçməklə ruslar Azərbaycanla Türkiye arasında mədəni rəbətni kəsmək istiyiblər. Bu əlaqənin qırılması Çar Rusiyasının fəqli şəkildə (Türkiyədən və İrandan müəllimlərin gelişinə qadağın qoyulması, türk dilinin məktəblərdə yasaqlanması və s.) həyata keçirdiyini yazarı Rəsulzadə fikrini bu şəkildə izah edib: "Əgər bu sistemi ilə bərabər o (Çar Rusiyası - D.Ə) cəbrən Latin həflərini də tətbiq etdiyse, bugünkü milliyətpərvərlikdən və milli kültürden bir əsər belə qalmazdı. Qüvvətli Rusiya təzyiq və təmsilinə qarşı dayanan qüvvət Türkiyə ilə münasibət-də bulunan yerli mətbuat idı".

Rəsulzadəyə görə, Latin hərfi-nə keçməklə ruslar Azərbaycanla Türkiye arasında mədəni rəbətni kəsmək istiyiblər. Bu əlaqənin qırılması Çar Rusiyasının fəqli şəkildə (Türkiyədən və İrandan müəllimlərin gelişinə qadağın qoyulması, türk dilinin məktəblərdə yasaqlanması və s.) həyata keçirdiyini yazarı Rəsulzadə fikrini bu şəkildə izah edib: "Əgər bu sistemi ilə bərabər o (Çar Rusiyası - D.Ə) cəbrən Latin həflərini də tətbiq etdiyse, bugünkü milliyətpərvərlikdən və milli kültürden bir əsər belə qalmazdı. Qüvvətli Rusiya təzyiq və təmsilinə qarşı dayanan qüvvət Türkiyə ilə münasibət-də bulunan yerli mətbuat idı".

Rəsulzadəyə görə, Latin hərfi-nə keçməklə ruslar Azərbaycanla Türkiye arasında mədəni rəbətni kəsmək istiyiblər. Bu əlaqənin qırılması Çar Rusiyasının fəqli şəkildə (Türkiyədən və İrandan müəllimlərin gelişinə qadağın qoyulması, türk dilinin məktəblərdə yasaqlanması və s.) həyata keçirdiyini yazarı Rəsulzadə fikrini bu şəkildə izah edib: "Əgər bu sistemi ilə bərabər o (Çar Rusiyası - D.Ə) cəbrən Latin həflərini də tətbiq etdiyse, bugünkü milliyətpərvərlikdən və milli kültürden bir əsər belə qalmazdı. Qüvvətli Rusiya təzyiq və təmsilinə qarşı dayanan qüvvət Türkiyə ilə münasibət-də bulunan yerli mətbuat idı".

Rəsulzadəyə görə, Latin hərfi-nə keçməklə ruslar Azərbaycanla Türkiye arasında mədəni rəbətni kəsmək istiyiblər. Bu əlaqənin qırılması Çar Rusiyasının fəqli şəkildə (Türkiyədən və İrandan müəllimlərin gelişinə qadağın qoyulması, türk dilinin məktəblərdə yasaqlanması və s.) həyata keçirdiyini yazarı Rəsulzadə fikrini bu şəkildə izah edib: "Əgər bu sistemi ilə bərabər o (Çar Rusiyası - D.Ə) cəbrən Latin həflərini də tətbiq etdiyse, bugünkü milliyətpərvərlikdən və milli kültürden bir əsər belə qalmazdı. Qüvvətli Rusiya təzyiq və təmsilinə qarşı dayanan qüvvət Türkiyə ilə münasibət-də bulunan yerli mətbuat idı".

Rəsulzadəyə görə, Latin hərfi-nə keçməklə ruslar Azərbaycanla Türkiye arasında mədəni rəbətni kəsmək istiyiblər. Bu əlaqənin qırılması Çar Rusiyasının fəqli şəkildə (Türkiyədən və İrandan müəllimlərin gelişinə qadağ